

ÇEXİYANIN YENİ PREZİDENTİ – MILOŞ ZEMAN

Çexiyada ölkə tarixində ümumxalq səsverməsi yolu ilə ilk dəfə keçirilən prezident seçkisi başa çatıb



Prezident postu uğrunda mübarizənin ikinci turu keçmiş baş nazir, sosialist Miloş Zemanla xarici işlər naziri Karel Şvartsenberq arasında gedib. Bu turda səsvermədə seçicilərin 58,18 faizi iştirak edib.

Ölkədə səsləri Çexiya Statistik İdarəsi sayır. Zeman 55,47 faiz səsle ölkənin prezidenti seçilib.

Prezidentin ümumxalq səsvermə yolu ilə seçilməsi haqqında Konstitusiyaya dəyişikliklər haqqında qanunu ötən ilin fevralında prezident Vatslav Klaus imzalamışdı.

Əvvəllər Çexiyada prezident parlamentin iki palatası tərəfindən seçilirdi. Bu yolla Vatslav Qavel 1993-2003-cü illərdə prezident olub. Vatslav Klaus da 2003-cü ildə parlament tərəfindən seçilib.

Yeni prezident bu il martın 8-də rəsmi olaraq and içdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN ŞƏXSİ HEYƏTİNİN SAY TƏRKİBİ AÇIQLANIB

Türkiyə Silahlı Qüvvələrində 348-i general və admiral olmaqla ümumilikdə 671 481 nəfər xidmət edir

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyətin tərkibi barədə açıqladığı son məlumatda bildirilib. General və admiralların 314-ü Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, 33-ü Jandarma Baş Komandanlığında, 1-i isə Sahil Təhlükəsizlik Qüvvələrində xidmət edir.

Türkiyə Silahlı Qüvvələrində çağırışçıların sayı 456 113 nəfər, müqavilə əsasında xidmət

edənlərin sayı isə 208 401 nəfərdir. Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində müqavilə əsasında xidmət edənlər şəxsi heyətin 32%-ni, Jandarma Qüvvələrində 30%-ni, Sahil Təhlükəsizlik Qüvvələrində isə 55,1%-ni təşkil edir. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrində 52 260 nəfər mülki işçi çalışır.

SƏUDİYYƏ ƏRƏBİSTANINDA TARİXİ YENİLİK

150 üzvü olan Şura Məclisinə 15 qadın təyin ediləcək

Səudiyyə Ərəbistanı Krallığının müşaviri və Şura Məclisinin keçmiş sədr müavini Abdulla Ömər Nasif yeni qanunla ölkənin dünyadakı prestijinin artacağını söyləyib.

Qadınların Şura Məclisində olmasının vacibliyini vurğulayan Nasif qadın namizədlərin çoxunun doktorluq dissertasiyasını müdafiə etmiş şəxslər arasından seçildiyini qeyd edib.

Bu təyinatlarla qadınlara və uşaqlara yönələn zorakılıqların azalacağına ümid etdiyini söyləyən Nasif "Ölkədə qadınlar ərələrinin icazəsi olmadan uşağını məktəbə göndərə bilmir. Bu da qadınlar arasında təhsil səviyyəsini çox aşağı salır. Bunlar dəyişməlidir" deyib.



NİDERLANDIN YENİ MONARXI – VİLLEM - ALEKSANDR

Niderland kraliçası Beatriks böyük oğlu, Orlean şahzadəsi Villem-Aleksandrın xeyrinə taxt-tacdan imtina etmişdir

Niderland kraliçası, yanvarın 31-də 75 yaşı tamam olmuş Beatriks böyük oğlu Orlean şahzadəsi Villem-Aleksandrın xeyrinə taxt-tacdan imtina etmişdir. Kraliça qərarını milli televiziya ilə çıxışında açıqlamışdır.

Beatriks Niderland tarixində ən yaşlı ülyahəzrətdir.

Beatriksin taxt-tacdan imtinası ilə Niderlandda 100 ildən artıq davam edən qadın idarəçiliyi başa çatacaq. 45 yaşlı Villem-Aleksandr 1890-cı ildə vəfat etmiş 3-cü Villemdən sonra Niderlandın yeni kişi kralı olacaqdır.

Villem-Aleksandr kraliça Beatriks və şahzadə Klausun ilk övladıdır. Leyden Universitetinin məzunu Kral Quru Qoşunları, Kral Hərbi-Dəniz Qüvvələri və Kral Hərbi-Hava Qüvvələrinin zabitidir.

Argentinalı Maksima Sorreyete ilə nikahda olan Villem-Aleksandrın 3 qızı vardır.

Kraliça Beatriksin ikinci oğlu, şahzadə Yohan Frizo Oran-Nassau taxt-taca olan hüquqlarını 2004-cü ildə, anasının icazəsi olmadan bankir Mabel Visse Smitin qızı ilə evlənəndən sonra itirmişdir.

Yohan Frizonun qaynatası əvvəllər narkobaron Klass Bruinsmlə sıx əlaqədə olmuşdur.

Ötən il Alp dağlarında qar uçqununun altına düşən və 15 dəqiqə uçqunda qalan Yohan Frizo həmin gündən bəri koma vəziyyətindədir.



TÜRKİYƏ ƏHALİSİNİN SAYI 75 MİLYONU ÖTMÜŞDÜR

Türkiyə Statistika Qurumu "Ünvanə əsaslanan qeyd sistemi üzrə 2012-ci ildə əhalinin siyahıya alınması"nın nəticələrini elan etmişdir

AzərTAc xəbər verir ki, 2011-ci ildə ölkə əhalisinin sayı 74 milyon 724 min 269 nəfər olmuşdusa, 2012-ci ilin sonunda bu rəqəm 75 milyon 627 min 384 nəfərə çatmışdır. Beləliklə, bir ildə Türkiyə əhalisinin sayı bir milyona yaxın - 903 min

115 nəfər çoxalmışdır.

Əhalinin 50,2 faizi kişi (37 milyon 956 min 168 nəfər), 49,8 faizi isə qadındır (37 milyon 671 min 216).

POLİS İŞÇİLƏRİ ƏLAVƏ QAZANC ƏLDƏ EDƏ BİLƏRLƏR

Çexiyada polis işçilərinin əsas işdən sonra asudə vaxtlarında əlavə qazanc dalınca getmələrinə icazə verilə bilər



Çexiya polisinin əvvəlki başçılarından fərqli olaraq indiki baş polis Martin Çerveçek bunu mümkün hesab edir. Bir şərtlə ki, belə əlavə qazanc asayiş keşikçilərinin əsas işinə ziyan vurmasın və mənafeələrin toqquşmasına gətirib çıxarmasın. Həmkarlar ittifaqları belə hesab edir ki, bu yenilik əməyi aşağı tariflə ödənilən polis işçilərinin maliyyə vəziyyətini yaxşılaşdırmağa imkan verəcəkdir.

AVROPA İTTİFAQI SSRİ-NİN TALEYİNİ YAŞAYA BİLƏR

Tanınmış maliyyəçi Corc Soros Hollandiya telekanallarından birinə verdiyi müsahibəsində bildirmişdir ki, Sovet İttifaqının 70 illik mövcudluğuna yürütdüyü yanlış iqtisadi siyasət son qoymuşdur



“Euro news” kanalının məlumatına görə, C.Soros bildirmişdir ki, bu taleyi Avropa İttifaqı (Aİ) da yaşaya bilər.

Aİ-nin siyasəti avronu dağıda bilər. Ciddi təhlükə ondan ibarətdir ki, avrozonanın maliyyə problemlərini həll etmək üçün irəli sürülən təkliflər dərin siyasi problemlər yaradır. C.Sorosun sözlərinə görə, avrozonanın hazırkı rəhbərliyinin ciddi şəkildə vahid valyutanı saxlamaq cəhdləri Aİ-də siyasi və sosial problemlərin artmasına gətirib çıxarmışdır ki, bu da onun məhvi ilə nəticələnə bilər. Almaniya başa düşməlidir ki, avro zonasında iqtisadiyyatın sərtləşdirilməsi kursu əks nəticə verə bilər, bu siyasət uğur gətirməyəcəkdir.

25 İLLİK YASAQ LƏĞV EDİLİB

Birma hakimiyyəti kütləvi yığıncaqların keçirilməsi ilə bağlı 25 illik yasağı ləğv edib

«BBC»-nin verdiyi məlumata görə, 5 nəfərdən çox iştirakçısı olan istənilən tədbir ölkədə qadağan olunmuşdu. Prezident Teyn Seyn bu yasağın vətəndaşların fikir azadlığına təminat verən Birma Konstitusiyasına zidd olduğunu bildirib.

Qadağa 1988-ci ildə ölkədə hakimiyyətə qarşı çıxışlar güclənən illərdə tətbiq olunub. Hərbi

hakimiyyət kütləvi etiraz nümayişlərinə təzyiq etmək məqsədi ilə bu yasağı tətbiq edib.

Mənbənin bildirdiyinə görə, bu, Birma hakimiyyəti tərəfindən 2011-ci ildən bəri demokratik islahatların keçirilməsi istiqamətində atılan addımlardan sayılır.

MƏŞHUR MİLYARDER SƏRVƏTİNİ KASIBLARA VERMİŞDİR

Britaniyadakı “Virgin Group” korporasiyasının sahibi, multimilyarder Riçard Brenson vəsiyyətini açıqlamışdır

Dünyanın ən istedadlı, ekstravaqant və məşhur milyarderlərindən biri Brenson dünyasını dəyişəndən sonra varidatının tam əksəriyyətinin inkişaf etməkdə olan ölkələrdə yaşayan yoxsullara yardım, habelə texnoloji və elmi araşdırmalara dəstək məqsədilə xeyriyyə fondlarına verilməsini vəsiyyət etmişdir.

Bu hərəkətin baniləri dünyanın ən zəngin adamları siyahısında yer alan amerikalı milyarderlər Bill Geyts və Uorren Baffetdir.

Riçard Brensonun dediyinə görə, onun qərarını arvadı Coan və qızı Holli də dəstəkləmişlər.



İSPANİYADA KORRUPSIYA DÖZÜLMƏZ HƏDDƏ ÇATMIŞDIR

İspaniyanın baş naziri Mariano Raxoy fevralın 21-də parlamentdə çıxış edərək ölkədəki korrupsiyadan bəhs etmişdir

“Euro news” kanalının məlumatına görə baş nazir korrupsiya hallarını dözülməz adlandırmış və bunun ölkənin nüfuzuna xələl gətirdiyini qeyd etmişdir. Mariano Raxoy partiyaların fəaliyyətində korrupsiya ilə sərt mübarizə barədə qanun hazırlandığını bildirmişdir. Ölkəni böhrandan çıxarmağa söz verən baş nazir sərt qənaət tədbirlərindən imtina

edilməyəcəyini demişdir.

Onun sözlərinə görə ölkə hazırda çox çətin sosial-iqtisadi mərhələdən keçir. Böhranla mübarizədə qısamüddətli deyil, uzunmüddətli perspektivə hesablanmış tədbirlər həyata keçirilir. Böhran yeni başlayıb, hələ qarşıda çətin və uzun bir yol vardır.